

Nizami Gəncəvinin yaradıcılığında torpaq və su sərvətləri ekoloji amil kimi

Yusif Mahmudov

Tarix üzrə fəlsəfə doktoru

Annotasiya. Torpaq mühitin biokos maddəsi kimi canlı və cansız aləmlərin əlaqələrini konkret göstərən varlıqdır. Torpağın bir sərvət kimi ekoloji əhəmiyyəti öncə onun əkinin yararlılığı ilə müəyyən edilir. Ona görə də torpağa tərif verərkən bu amil qeyd olunur: torpaq – yerin bitkilər bitən münbit üst qatıdır. Torpağın münbitlik dərəcəsi onun tərkibindəki humus maddəsinin miqdarından asılıdır. Çürüntülü torpaqlar humusla zəngin olduğu üçün burada bitən bitkilərin növ müxtəlifliyi və məhsuldarlığı da yüksək olur. Kifayat qədər münbit olmayan torpaqlar kasib hesab edilir, məhsulverimi isə aşağı olur. Belə torpaqlarda əkilən bitkilər zəif inkişaf edir. Məhsuldarlığın yüksək olmasında suyun da əhəmiyyəti çox böyükdür. Su hər şeydən avval ilk həyatın yarandığı mühitdir. Ona görə də canlı orqanizmlər də daxil olmaqla suyu torpaq, hava və iqlim (günəş şüaları, külək, rütubət, istilik və s.) komponentləri ilə birləşdə ətraf mühitin əsas amillərindən hesab edirlər. XII əsrə yaşayış-yaratmış böyük Azərbaycan şairi Nizami Gəncəvi əsərlərində hər iki amilə geniş toxunub. Tədqiqat obyekti olaraq seçdiyimiz bu mövzuda dahi şairin ekoloji fikirləri araşdırılır.

Açar sözlər: Nizami Gəncəvi, torpaq və su, ekoloji problem, ətraf mühit, təbii sərvətlər, kimyəvi çirkənmə

Məqalə tarixçəsi: göndərilib – 01.09.2021; qəbul edilib – 08.09.2021

Soil and water resources as an ecological factor in the creativity of Nizami Ganjavi

Yusif Mahmudov

Doctor of Philosophy in History

Abstract. The soil as a biocosal substance of the environment is a being that concretizes the relations of the living and inanimate worlds. The ecological significance of the soil as a wealth is determined primarily by its suitability for cultivation. Therefore, when determining the soil, this factor is noted: the soil is the fertile upper layer of the earth in which plants grow. The degree of soil fertility depends on the amount of humus substance in it. Since decaying soils are rich in humus, the species diversity and yield of plants growing here are also high. Insufficiently, fertile soils are considered poor, and yields are low. Plants planted on such soils do not develop well. In high yields, water is also of great importance. Water is, first of all, the environment in which the first life is born. Therefore, water, including living organisms - soil, air and climate [sunlight, wind, humidity, heat, etc.] are considered the main environmental factors in combination with components. The great Azerbaijani poet Nizami Ganjavi, who lived and worked in the XII century, extensively touched on both factors in his works. This topic, which we have chosen as the object of research, explores the ecological ideas of the brilliant poet.

Keywords: Nizami Ganjavi, soil and water, ecological problem, environment, natural resources, chemical pollution

Article history: received – 01.09.2021; accepted – 08.09.2021

Giriş / Introduction

Tarixən bəşəriyyətin inkişafında torpağın əkin kimi istifadəsi həllədici amillərdən biri olub. Torpağın bu xüsusiyyəti bütün dövrlərdə yaradıcı insanların əsərlərində öz əksini tapıb. Nizami Gəncəvinin tabiat görüşləri sistemində ekoloji faktorlar xüsusi maraq kəsb edir. Torpağın bir sərvət kimi ekoloji əhəmiyyəti onun əkinə yararlılığı ilə müəyyən olunur. Yəni torpağın münbit olması əsas şərtlərdir. Münbit olmayan torpağın məhsulverimi çox aşağı olduğundan belə torpaqlar əkinə yararlı hesab edilmir. Şoran və eroziyaya uğramış torpaqlarda əkin işləri aparmaq, toxum səpmək həm folklor nümunələrində, həm də dini baxışlarda pislənib. Qeyri-münbit torpaqların kəsib hesab edilməsi səbəbsiz deyil. Belə torpaqlarda əkilən bitkilər çox zəif inkişaf edir. Məhaməmməd peyğəmbərin vəsiyyətlərinin birində deyilir: Ya Əli, dörd əməl hədər və artıqdır. Doyduqdan sonra yemək: Günəş işığında çiraq yandırmaq; şoran torpağı toxum əkmək; qədirbilməzə yaxşılıq etmək [8].

Əsas hissə / Main Part

Torpağın şoranalması bu gün də ciddi ekoloji problemlərdən biridir. Çünkü şoran torpaq heç bir məhsul vermır. Təsadüfi deyildir ki, Peyğəmbər şoran torpağı toxum əkməyi hədər hesab edib [7]. Nizami Gəncəvi isə yazdı:

*Hər kim toxum əksə şoranalıq çölo,
Bircə peşimançılıq gətirər ala. [6]*

Böyük şair problemin elmi mahiyyətinə vararaq, şoranalıq sahəyə toxum səpməyin mənəsiz olduğunu bildirir. Çünkü belə torpaqlarda lazımi qədər qida ehtiyatı olmadığı üçün bitki normal inkişaf edə bilmir, yaxud məhsuldarlıq xeyli az olur. Ona görə də şair misralarının birində toxumu şor yərə səpən əkinin nadan adlandırır:

*Padşaha nəsihət verən bir insan
Toxumunu şor yerdə səpmiş o nadan. [3]*

Ekoloji amil kimi torpaqla bərabər canlı orqanizmin inkişafında suyun da faydası böyükdür. Onun tamlığının qorunub saxlanması və həyat fəaliyyəti ilə əlaqəli biokimyavi proseslərin getməsi üçün mütləq su tələb olunur. Su yaxşı həllədici və yuyucudur, sanitariya-gigiyenik cəhətdən əvəzedilməzdür, maddələr mübadiləsinin tənzimlənməsində xüsusi əhəmiyyətə malikdir. Təsadüfi deyildir ki, hələ ən uzaq tarixdən başlayaraq bu cansız varlıq haqqında bir-birindən maraqlı fikirlər söylənilmiş, həkayələr dənişilmiş, folklor nümunələri yaradılmışdır. Nizami Gəncəvi təbii sərvət kimi suyun elmi mahiyyətinə varır, onu aləmə həyat verən, can verən maddi varlıq kimi dəyərləndirir və düzgün olaraq qeyd edir ki, susuz heç bir orqanizm yaşaya bilməz, heç bir canlı hüceyrə fəaliyyət göstərə bilməz. Yəni canlı orqanizmdə gedən bütün hayatı vacib proseslər məhz su mühitiində gedir, maddələr mübadiləsi nəticəsində orqanizmdən kənarlaşmalı olan tullantılar su vasitəsilə xaric olunur.

*Su kimi aləmə həyat ver, can ver,
Hər ranga uyğunlaş, dərda darman ver. [4]*

Şair həm də inamlı deyir ki, cansız da olsa su sənə yaxın olan bir dost kimidir, onun saflığına inanmamaq mümkün deyil:

*Ən yaxın dostuna sırrını inan
Zir-zibil çıxarmı heç təmiz sudan. [2]*

Şair-filosof Nizami Gəncəvinin ətraf mühit haqqında təsəvvürləri dərin və çoxşaxəli olub elmi əhəmiyyətə malikdir. Büyük Nizaminin töbiət görüşləri sistemində ekoloji faktorlar daha çox diqqəti cəlb edir.

*Ağac əkən zaman elə yerdə ək
Ki yəqin biləsən o bar verəcək. [1]*

Müəllif burada torpağın mineral maddələrlə, üzvi qalıqlarla zəngin olduğunu, belə torpaqda bitkinin normal inkişaf edə biləcəyini göstərir.

*Ağac əkilməli münbit bir yerə
Ta behişt bağı tək meyvələr verə. [6]*

Dahi şair torpağın məhsul verimini əngelləyən səbəblərdən biri kimi şorlaşma ilə bərabər səhralaşmaya aparıb çıxaran eroziya haqqında da məlumat verir. Qeyd etmək lazımdır ki, eroziya - torpağın münbit üst qatının aşınması, dağıdılmasıdır. Eroziyanın bir neçə əmələgəlmə səbəbləri var: Su eroziyası, külək eroziyası və antropogen təsirlərdən yaranan eroziya. Sonuncuya irriqasiya eroziyasını, müharibənin fasadı kimi hərbi eroziyani, heyvanların intensiv hərəkəti ilə əlaqəli yaranan eroziyani və s. misal göstərmək olar. Biz Nizami Gəncəvinin əsərlərində adıçəkilən bu tip eroziya nümunələrindən birinci baxaq:

*Torpaqla qurd dostluğu eləyir daim külək,
Özü yüngül, əli bos, heç na itirməyəcək. [5]*

“Küləyin torpaqla qurd dostluğu” – ifadəsində şiddətli külək əsməsi nəticəsində torpağın üst qatının dağılması fikri eks olunmuşdur. Şair ikinci misradı güclü küləyin özünün bununla heç nə itirmədiyini, lakin torpağa ciddi ziyan vurduğunu, otağa və əkinə yararlı münbit hissəni sovurub apardığını qeyd edir. Bu, həm də torpağın məhsuldarlıq səviyyəsinin aşağı düşməsi deməkdir.

İqlim komponenti kimi quraqlığın ətraf mühitə vurduğu ziyan da çox güclü təsirə malikdir. Nizami quraqlığın zərərləri təsirinə də toxunub.

*Bir əkin yerini vursa quraqlıq,
Yağışın mənəsi qalarımı artıq. [4]*

Quraqlığın kəskin ekoloji faktor kimi ətraf mühitə vurduğu zərər fəlakətli nəticələrə gətirib çıxara bilər. Bu zaman yaşıl bitkilər kütləvi şəkildə tələf olar, torpaq susuzlaşır və s. N.Gəncəvi mövcud problemləri aradan qaldırmaq üçün torpağa qayğıkeş münasibəti önsə çəkir:

*Yenidən abad et bu köhnə bağı,
Torpaqdan təmizlə köhnə alağı. [4]*

və ya:

*Cox da acıqlanma, bərk savaş olar,
Torpaq bərkidikcə dönüb daş olar. [1]*

Şumlanmayan, əkilməyən torpaq bərkir, kərsəyə çevrilir, əkinə yararlı forması dəyişir. Torpaq şunlandıraq narınlaşır, dənəvərləşir, susaxlama qabiliyyəti yaxşılaşır, rütubəti, nəmişliyi qorunur. Bunların bitkinin kökü, toxum və cürcətisi üçün faydası vardır. Ona görə də şair torpağa qayğı göstərməyin vacib olduğunu bildirir.

Biogeosenozun komponentləri arasında daim maddələr dövrəni gedir. Həyatın ilk dövrlərindən başlanan bu proses getdikcə mürəkkəbləşmiş, onun həyata keçirilməsi üçün hər bir qruplaşmada qeyri-üzvi maddələrdən üzvi maddələr hazırlayan canlılar – produsentlər, otyeqən və atycəyən heyvanlardan ibarət konsumentlər və üzvi maddələri qeyri-üzvi maddələrə parçalanı reduksiyelər kimi qida zənciri formalılmışdır. Nizami bu prosesi aşağıdakı şeir parçasında dəqiq və düzgün vermişdir.

*Torpaqda yaşayınlar dönüb torpaq oldular,
Min canı qucdunu hardan bilsin bu məzar? [2]*

Yaxud

*Qaytar bu ərşdən gələn Tanrı əmanatını,
Qaytar qara torpağa öz torpaq cəsədini.
Qaytar çərxin borcunu, bu torpağı tərk elə,
Torpaq hər nə veribsə, bir gün alır... dərk elə. [5]*

Torpaq düşmən gözü ilə baxmaq, heç bir qaydaya siğmayan şəkildə onu istismar etmək, dincə qoymadan fasılısız əkmək torpağın gündən düşməsində səbəb olur. Nizami təlqin edir ki, torpaqa əhalinin dolanışlığını təmin edən təbii sərvət kimi baxmaq lazımdır. Neqativ münasibət bəsləmək yaxşı iş deyildir, ona diqqət və qayğı gərkidir:

*Yaşa ki, dünyaya işiq verəsan,
Torpaq göz dikmə ilan kimi sən. [4]*

Bunun baş verməməsindən ötrü əkin üçün nəzərdə tutulmuş sahə növbəli şəkildə istifadə olunmalı, torpaq mütləq dincə qoymalıdır. Nizami “İskəndərnəmə” poemasında bu məsələyə də toxunur:

*Torpaq tək dincliklə daim yoldaş ol,
Qoy fələk tələssin, sən ağırbəş ol. [2]*

Torpağın heriye (dincə) qoyması hələ orta əsrlərdə, feodalizm dövründə məlumdur. Güclənən düşməş torpağın dincə qoyması faydalılıq baxımından bu gün də aktualdır.

Su canlı orqanizmin əsasını təşkil edir. Canlı orqanizm üçün suyun faydası çıxdır, lakin tərkibində zərərlər maddələr olmayan suyun. Çirkli sular, yararsız hesab edilən sular fəsadlar törədir. Bu cür suların içilməsi məsləhət görülmür. Suyun çirkilənməsi çağdaş dövrümüzün mühüm ekoloji problemlərindən biridir. Nizami yaşadığı zamanın çirkli və zərərləri sularından da bəhs etmişdir.

Bununla bəla, Nizami suyun qüdrətinə inanır, onun faydalı cəhətlərini açıqlayıır, müalicə əhəmiyyətinə diqqəti cəlb edir. Su həyatın başlanğıcı, yaradıcısı və əmələ gəldiyi mühitdir. Susuz heç bir orqanizm yaşaya bilməz, heç bir canlı hüceyrə fəaliyyət göstərə bilməz. Sağlamlığımız üçün güvənə biləcəklərimiz sırasında yeyinti məhsulları, qida vasitələri önemli yer tutur. Təmiz suyu da bura aid etmək olar. Keyfiyyətli su orqanizmin normal fəaliyyətində əsas yerlərdən birini tutur.

*Sakit axan su kimi yaşamağı seç peşə,
Yüngül suyun qiyməti ağır olur həmişə. [5]*

Təbiətdə suyun 2 növü vardır: adı (yüngül) su və ağır su. Ağır suyun tərkibində hidrogenin yerinə izotop deuterium olur. İcməli su yüngül hidrogenin (protium) oksigenlə əmələ gətirdiyi birleşmədir. Protiumdan fərqli olaraq, deuteriumun əmələ gətirdiyi su “ağır su” adlanır. Kimyəvi re-

aksiyalar ağır su ilə yavaş gedir. Fiziki xassələrinin yaxınlığına baxmayaraq, ağır su içməyə yaramır. Yüngül su isə gündəlik məişətdə və təsərrüfatda istifadə etdiyimiz adı, təmiz sudur. Ekoloji təmiz su sağlamlıq üçün çox vacibdir və faydalıdır. Təsədüfi deyildir ki, bir çox hallarda müalicə məqsədilə tövsiyə edilir. Ona görə də N.Gəncəvi "yüngül su" adlandırdığı bu cür sulara xüsusi hal kimi yanaşır.

Hər şeyi qədərində istifadə etdikdə faydalı olur. Nizami deyir ki, hətta dirilik suyu (müalicə, dərman mənasında) çox içilərsə zərər verər.

*Bir dirilik suyu olsa da bu su,
Başdan aşşa əzər, vardur qorxusu. [1]*

Bütün suların içməli olduğunu ehtimal etmək düz deyil. Elə sular var ki, uzun müddət yiğinlər şəklində toplanıb qalır; lillənir, çamur bağlayır. Ölmüş mikroskopik canlıların qalıqları bu cür sularda çox olur; bitki qalıqlarının, heyvan cəsədlərinin çürüntüləri kəsif qoxu verir, xoşagelməz dad gəlir, rəngi dayışır. Belə su nəinki içməyə yaramır, hətta sağlamlıq üçün ciddi fəsadlar törədə bilir. Bəzən bu cür sulara zəhərlər maddələr də qarışır. Suya düşmüş əşya qırıntısu ilə kimyəvi reaksiyaya girərək zəhərlər birləşmələr əmələ gətirir.

*İçmə heç bir zaman yoxlanmamış su,
Əvvəl başqasında yoxla bir onu. [2]*

Nizami qeyd edir ki, bərk susasan da qarşılaşdırığın hər suyu içmə. Hər şeyə bir paltar biçmək mümkün olmadığı, yarışmadığı kimi hər rast gəldiyin suyu içmək də doğru deyil. Şair demək istəyir ki, keyfiyyətinə bələd olmadığı su içilərsə organizmin sağlamlığına zərər verə bilər.

*Hər rast gələn suyu içmək yaramaz
Hər şeyə bir paltar biçmək yaramaz. [1]*

Keçmişdə uzaq səfərlərə çıxan və istiyə, susuzluğa tab gətirməyən dəvə karvanını bir vadidə kimi şoranhığın aldadıcı görünüşü cəlb edirdi. Şoran torpaqlarda duz kristalları cüzi nəmişlik yaradır və uzaqdan sucaq təsiri bağışlayır. Ona görə də Nizami deyirdi ki:

*Sulu görünərək nə qədər şoran
Su axtaranları qırmış susuzdan. [1]*

Bildiyimiz kimi, torpağın səthində yiğilib qalmış mənşəyi bəlli olmayan tullantılar (gübərlər, pestisidlər və s.) yağış vasitəsilə yuyularaq torpağa hopur. Nəticədə onun çirkənməsinə, məhsuldarlığının aşağı düşməsinə, burada yetişəcək bitki məhsullarının keyfiyyətinə mənfi təsir göstərir. Yaxud yağış sularına qarışaraq ətrafdakı su hövzələrinə axıb onun çirkənməsinə səbəb olur.

*Bu natəmiz torpaqda, ey pəhrizçi könüllər,
Təmiz su gəzməyiniz əbəs deyilmə magər? [5]*

Dolanişq tələbatı, maddi ehtiyac zaman-zaman əhalinin su hövzələrinə yaxın ərazilərdə ev təkmələrinə, yaşayış məntəqələri salmalarına səbəb olmuşdur. Belə yerlərdə məskunlaşan insanlar çox vaxt ekoloji fəlakətlə üz-üzə qalmalı olurlar. Çay daşqları, sel-su basmaları, suyun səviyyəsinin qalxması ağır fəsadlarla nəticələnir. Ona görə də dahi şair aşağıdakı misralarında haqlı idi.

*Selin-suyun ağızında ev-eşik quran insan,
Bari bir qapı aç ki, sel galəndə qaçsan. [5]*

Arxeoloji qazıntılar zamanı tapılan qadın skelet qalıqlarında rast gəlinen mirvari dənələrinin əmələ gələşisi su mühitində gedir. Mirvari – bədii ədəbiyyatda durr və sədəf kimi də işlədir. Mirvari sularda yaşayan molyusk çanaqlarında suyun iştirakı ilə əmələ gəlir. Nizami yazar:

*Görərsə buluddan sədəf səxavət
Bulud da sədəfən görər məhbəbat. [6]*

Balıqqulağı və ya molyuskanın (bu dəniz midiyası da ola bilər) çanağına kənar cisim (qum zərrəciyi, xırda daşlar, parazitlər və s.) düşdükdə qıcıqlanaraq xüsusi maddə ifraz edir və yad cisimin ətrafində mirvari maddəsinin laylarından ibarət nazik təbəqə əmələ gətirir. Bir müddət sonra o molyusku müdafiə edən mirvari dənələrinə cevrilir. Sədəf adlanan bu maddə mirvari aqreqatı (kalium karbonat - əhəng kristalı) və buyuz maddəsindən (konxiolindən) ibarətdir.

Qədim dövrlərdən başlayaraq, hələ də dəyərini itirməyen mirvari dənələri həm bəzək məmulatlarının hazırlanmasında və bir sıra xəstəliklərin müalicəsində şəfaevicili vəsiat kimi işlədir. Quruluşlu molyusklarından fərqli olaraq, su hövzələrində yaşayan molyuskarda sədəfin əmələ gələşisi bu prosesdə suyun əhəmiyyətli dərəcədə iştirakını göstərir. Böyük Nizami "bulud nə səpərsə göylərdən yərə, sədəf də onları çevirər dürə" – dedikdə bunu nəzərdə tuturdu.

Nəticə / Conclusion

N.Gəncəvinin bioekoloji fikirləri çox az tədqiq olunan sahələrdəndir. Onun daha geniş tədqiqinə ehtiyac vardır. Hesab edirik ki, çağdaş ekologiya elmi üçün bunun faydası ola bilər. Nizami-nin ekoloji fikirlərinin həm elmi, həm də tədris nəşrlərinə daxil edilməsini zəruri sayırıq.

Ədəbiyyat / References

1. Gəncəvi N. Xosrov və Şirin. Bakı: "Lider", 2004 .
2. Gəncəvi N. İskəndərnəmə. İqbalnamə. Bakı: "Lider", 2004.
3. Gəncəvi N. İskəndərnəmə. Şərəfnamə. Bakı: "Lider", 2004 .
4. Gəncəvi N. Leyli və Məcnun. Bakı: "Lider", 2004.
5. Gəncəvi N. Sirlər xəzinəsi. Bakı: "Lider", 2004.
6. Gəncəvi N. Yeddi gözəl. Bakı: "Lider", 2004.
7. Mahmudov Y. İsləm dinində ətraf mühitə münasibətin bəzi məsələləri. // Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə kafedrasının təşkil etdiyi aspirant və dissertantların elmi-praktik konfransının materialları. Bakı: "Borçaltı", 2002.
8. Ya Əli. // "Dədə Qorqud" jurnalı, № 1, 1993.

Почвенные и водные ресурсы как экологический фактор в творчестве Низами Гянджеви

Юсиф Махмудов

Доктор философии по истории

Резюме. Почва как биокосная субстанция среды – это существо, конкретизирующее отношение живого и неживого миров. Экологическая значимость почвы как богатства определяется прежде всего ее пригодностью для возделывания. Поэтому при определении почвы отмечается этот фактор: почва – это плодородный верхний слой земли, в котором растут растения. Степень плодородия почвы зависит от количества гумусового вещества в ней. Так как разлагающиеся почвы богаты пергноем, то и видовое разнообразие и

урожайность растений, растущих здесь, также высоки. Недостаточно плодородные почвы считаются бедными, а урожайность низкой. Растения, высаженные на таких почвах, плохо развиваются. В высокой урожайности вода также имеет большое значение. Вода – это, прежде всего, среда, в которой зарождается первая жизнь. Поэтому вода, в том числе и живые организмы, – почва, воздух и климат (солнечные лучи, ветер, влажность, тепло и т.д.) считаются основными факторами окружающей среды в сочетании с компонентами. Живший и творивший в XII веке великий азербайджанский поэт Низами Гянджеви в своих произведениях широко затронул оба фактора. В этой теме, которую выбрал автор в качестве объекта исследования, исследуются экологические идеи гениального поэта.

Ключевые слова: Низами Гянджеви, почва и вода, экологические проблемы, окружающая среда, природные ресурсы, химическое загрязнение